

# “Küknarlara məktub”da oxuyub-gördüklərimiz

Gürcü yazarı, ssenarist və kinorejissor Qoderdzi Çoxeli (1964-2007) “Küknarlara məktub” hekayə-pritçasını 1980-ci ildə qələmə alıb. 1986-ci ildə isə özü hekaya əsasında qısametrajlı televiziya filmi çəkib. Hekaya müharibədə ciyindən yaralanan Beri adlı əsgərin yarasına küknar tozu düşəndən sonra bədənin həmin yerində küknarın göyərməyə başlamasından, Berinin ürəyi xəstə olsa da, küknarı dərmanın mənfi təsirindən qorumaq üçün müalicədən imtina edib meşəyə çəkilməsindən, ciyində bitən küknarı bəsləyib böyütməsinən və günlərin bir günü ürək ağrıları şiddetlənəndə özünə xəndək-qəbir qazib bu dünyaya daha bir küknar bəxş etməsindən danışır...

2022-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu əsər əsasında (tərcümə edəni Nəriman Əbdülrahmanlı) eyniadlı tamaşa (quruluşçu rejissor Nigar Gülehmədova) hazırlanıb. Cari ildə müəllifin vətənində, Gürcüstanda festivalda uğurla nümayiş olunmuş tamaşa bu günlərdə Bakı Uşaq və Gənclər Teatrinin təşəbbüsü ilə reallaşan “3+3=7” festivalında da təqdim edilib.

Birhissəli pritçada Beri rolunda Əməkdar artist Elşən Rüstəmov çıxış edir. Digər rolları Əməkdar artist Almaz Amanova (Berinin arvadı), Əməkdar artist Ayşad Məmmədov (Coğrafiya müəllimi), Dilarə Nəzərova (Həkim), Rüstəm Rüstəmov (Meşəbəyi), Lale Süleymanova (Məlek), Elçin Əfəndi (Əzrayıl və baltalı adam), Ramin Şixəliyev (Qoca) Firuzə Balayeva (Qonşu qadın) ifa edirlər.

Ösər və tamaşadan aldığımız təessürati “Küknarlara məktub”un əsas mesajları kontekstində oxucularla bölmək istərdik.

## Panteist ismariş və ya niye məhz küknar?

Çoxelinin bu hekayəsində birmənalı panteizm (insan və yaradanın vəhdəti) axtarmaq,



zənnimizcə, doğru deyil. Hərçənd əsərdə müəyyən mənada panteist ismarişlar var. Üstəlik, rəmzlərdən toxunmuş ədəbi freskanı andıran bu hekayənin əsas detali kimi məhz küknar ağacının seçilməsi təsadüf ola bilməz.

Q.Çoxeli bu hekayə ilə bir neçə mətləbi qabardır – bunlardan biri insan və təbiet vəhdətidir. “Beri dərin xəndək qazdı, içine girdi, sonra ayaqlarının üstüne torpaq tökdü... Ən axırdı Beri iki bədənin bir-birinə necə axlığı, vahid bir bədən olduğunu, nazik köklərin necə sürətlə torpaqdan yapışdığını hiss elədi. Sonra isə ilk hiss elədiyi şey gəneşin çıxmayıdı...”.

“Küknarlara məktub” 1980-ci ildə qələmə alınıb – müəllifin vətəni də daxil bütün sovetlər ölkəsində ateizm geniş yeridildiyi bir dövrə. Amma Qoderdzi Çoxeli inancı insan olub, Msxetde yerləşən Müqəddəs Nino qızılar monastırının həyatında dəfn edilib. Və nəhayət, bəlliidir ki, İsa peyğəmbər küknar ağacının altında dünyaya gəldiyi üçün yəni təqvim ilinin qarşılanmasının əsas attributlarından biri bəzədilmiş küknar ağaçdır. “Küknarlara məktub”da bu məqam da var: “Dünən coğrafiya müəllimi məndən xahiş elədi ki, yeni ildə küknarımı bəzəsinler. Mən də razılaşdım, ancaq qorxuram ki, budağımı sindirələr...”.

Bundan əvvəl isə meşəbəyi Beridən küknarının ilk barını xəstəliyinin dərmanı olaraq istəmişdi və qeyd etmişdi ki, bu meşələrdə küknar bitmədiyi halda, onun ciyində necə olub



ki bitib?... Qətiyyən ritorik olmayan, tamamilə dəqiq cavablı bir sual – allahsızlar məmləketində insaf-mürvət carçısı peydə olubsa, demək ki, hələ xilas yoluna çıxmak şansı var...

Berinin küknarlara məktubundan: “Göyər? Mən ona inanıram, çünki torpağa inanıram, biz isə torpağın bir hissəsiyik. Yəqin ana torpaq da göylərin bir hissəsidir. Bunu hələ yuxuda görməmişəm. Ancaq torpaqdan çıxan şeylər geri, torpağa qayıldığı kimi, eləcə də torpaq göylərə qarışır...”.

Ateizmle barışmayan müəllifin daha bir kodu: “Yuxarıdan başqa cür görünür: O canlıdır! Çaylar – onun qan damalarıdır. Dənizlərlə okeanlar – ciyərləridir. Meşələrlə nəfəs alır o. Hava – onun ruhudur. Adəm də özüdü, Həvvə da. Dünyada hər şeyin torpaqdan necə çıxdığı, necə yenə torpağa qayıldığı uzaqdan yaxşı görünür...”.

“Uzaqdan”, “yuxarıdan”... Bu sözlər Berinin İsa peyğəmbərin proobrazi olmasına aid təessürat yaratmır mı? Çoxeli qəhrəmanını torpağa qovuşdurur. Əvəzdə isə övladız Beri bu dünyada küknar ağaç kimi həmişəyəşil, baltalayan olmasa, çox uzun bir ömür qazanır.

## Humanizm mesajı

“Küknarlara məktub”un motiv-təsvirlərindən biri də sülh-pərvərlik, insansevərlikdir. Beri döyük meydanında yaralanıb. 1980-ci ildə yazılmış əsərə həmin il sovet hərbi kontinentinin iştirakı ilə Əfqanistanda başlayan müharibənin də təsirsiz ötüşməsini dü-

şünmək məntiqə siğmaz. SSRİ tarixində az-çox xəbəri olanlar o müharibədən yaralı qayıdan hərbçilərin ruhi-psixoloji vəzyətinin son dərəcə acınacaqlı olduğunu biliirlər. Ciyində bitən küknarı başından yuxarı qalxan Beri müəyyən mənada həm də həmin hərbçilərin ümumiləşmiş obrazıdır. Onun qeyri-adi humanistliyi təcavüzə, müharibəyə etirazın ən yumşaq və eyni zamanda ən sərt formasıdır.

Hekayənin əvvəlində müəllif bəd hadisə carçısı qarğaları önlənə qoyubsa (“Sakitliyi yalnız hasarın taxtasının başına qonmuş qarğı pozurdu. Qarğı sanki bəd xəbərlər qarıldayırdı...”), Berinin küknarlara məktubunun sonunda, əsərin final sətirlərində oxumaları, səs-sədaları ilə ovqat duruldan qaratoyuğu diqqət mərkəzinə qoyur (“Bu gün qaratoyuq budaqlarında ele şirin oxudu ki, ağrım tamam yadımdan çıxdı...”).

İnsanın katarsisi həm onun özü üçün, həm də ətraf mühiti üçün son dərəcə vacib bir mərtəbədir. Beri bu mərtəbəyə aparan yoldan vaz keçmədiyi üçün ağrıları tamam azalır, yəni xilasının nədə olduğunu dərk edir. Sonda (payızda) ağrılarının artması isə bu səmavi anının həhalda Allah bəndəsinə aid olduğunu bəlliitmək anlamına söyklənir.

Hekayənin sadalanan mətləbləri tamaşada da əksini təpib. Bircə hekayənin sonrakı səhnələrində başqa kəndə köçən Berinin yaxın dostu Çığın obrazı ixtisar edilib.

Samirə Behbudqızı